

V Ümumdünya Mədəniyyətlərərəsi Dialog Forumu

Mayın 2-də Bakıda "Ayarı-seçkilik, qeyri-bərabərlük və zorakı münaqışaya qarşı fəaliyyət naminə dialog quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərərəsi Dialog Forumu öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropanın Şurası və ISESCO-nun tərəfdarlığı ilə keçirilib. Tədbirdən 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər. Forum öz işini mayın 3-də panel ictislərlə ilə davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V Ümumdünya Mədəniyyətlərərəsi Dialog Forumunun açılışında çıxış edib.

Prezident İlham Əliyevin nitqi



Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əvvəlcə Forumun bütün iştirakçılarını salamlayır, bu gün bizimlə birlikdə olduğularına görə qonaqlarımıza töşkükrümü bildirirəm. Burada 100-dən artıq ölkədən 500-dən çox qonağımız var. Bu onu göstərir ki, bu Forum nisbaton qisa

zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərərəsi dialogun müzakirəsi baxımından qlobal platformaya çevrilib. Xatirindədir, 8 il əvvəl ilk forum təşkil edildən bəzən onun bəzər geniş beynəlxalq dəstək qazanacağına təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərərəsi dialoga həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyani təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dirlərin nümayəndələri arasında dialogun təşviqi sahəsində çox fəal olmalıdır.

Forumda göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırdı. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparcı beynəlxalq təşkilatları var və bizim birgə söylemiz mədəniyyətlərərə dialogun təşviqi işinə töhfə verir. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dirlərin nümayəndələrinin birgə yaşayış-yaratadığı və təməsədə olduğu bəzək məskəndir. Əsrlər boyu Azərbaycan dini dövləmlərin və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur. Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdəşliq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycan bugünkü sürtü inkişafı da məhz bəzən mədəni ırsimlər və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirildiyi homrəylilik əsaslanır. Biz tariximiz, tarix abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dirlərin nümayəndələrinin Azərbaycanda yaşayış-yaratadıqlarını göstərir. Bütün tariximizlə fəxr edirik. Dünyanın on qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın on qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərərəsi dialogun ölkələri yaxınlaşdırıb, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasına yeganə yol olduğunu nümayiş etdirir.

Multikulturalizm bizim üçün həyət tərzdır. Bu söz nisbaton yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışq. 2016-ci ilin Azərbaycanda "Multikulturalizm İli" elan olunması onu səbut edir ki, biz dünyanın diqqətini bu müüm ideyaya cəlb etmək istəyirk. 2017-ci il isə "İslam Homrəyi İli" elan edilib. Bu da bizim tarixi ırsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirir, rəmzi mənə daşıyan addim id. Həsab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etə, dünyada təhlükəsizlik, proqnozlaşdırılara bilmə və süh bərqrar olar.

Bizim üçün multikulturalizm həm də siyasetimizin mühiüm elementlərinəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dövərləri təşviq edir və multikulturalizmin böyük golocşının olduğunu nümayiş etdiririk. Biliyik ci, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dövərlərinin təşviqi ilə bağlı söyleyəmiz ki, aydın nümayiş etdirir.

Ümumdünya Mədəniyyətlərərəsi Dialog Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühiüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini

Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmiş. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialogu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünyaya ictimaiyyətinin diqqətini bər mühüm məsələlərə yönəltməyə çalışıq. Əminənki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçıları fikirlərinə bildirmək imkanı vermeklə yanaşı, tərəfdən qızılı, həmrəylilik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.

Ötən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etdik. Bu da bizim faxr etdiyimiz bir təşəbbüsdür. Yadimdادر، 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi o. dördən beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İsləm Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazir zirvələri bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakuda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs "Bakı Prosesi" adlandırılındı və bu gün həmin proses Avropanı ilə müsləmən dünyası arasında dialog üçün mühüm vasitədir.

Həm İsləm Əməkdaşlıq Təşkilatı, həm də Avropanı təsəssətlərə eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan tomsaların qurulması və dialog üçün imkanları yaradılmasında özünün töbii və əminən ki, müsbət rolunu oynayır. Bizim dialoga ehtiyacımız var. Mədəniyyət və dinlərərə münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialog zəruriyidir. Forumun adı belə dialog adlanır. Yəni biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüsün genis beynəlxalq dəstəyə malikdir.

Bu gün "Bakı Prosesi" BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənilir. Əminənki, "Bakı Prosesi"nin böyük göləcəyi var. Bu qəbildən olan forumlar mədəniyyətlərlərə dialog mövzusuna diqqəti cəlb edir, yeni ideyalara və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qarar qəbul edənlər üçün bu, düzgün qararların verilməsi məqsidi ol yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan hem daxili, hem də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlıq səykonon siyaset yürüdir. Biz körpülər qururq. Biz Avropanı ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir.

Bu gün nisbatən gənc müştəqil dövlət olan Azərbaycan Avropanı ilə Asiya arasında körpüllərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpüllər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaranan körpüllər. Ötən il biz müstaqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət arzindan Azərbaycan müasir infrastruktur və golacəkən bağlı aydın baxısa malik, inkişaf edən ölkəyə çevrilir. Uzun illər üzəldiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin orasızını işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tərxi taxtparçımız olan Dağılıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud polusudur. Bizim xalqa qarşı etnik təmizlənmə apanlıb, Ermənistanın təcavüzü və

işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfa faktarəsdirici missiya göndərib və həmin hesabatlar tarixi ırısımızın və dini abidələrimizin dağıldığını aydın şəkildə göstərir. BMT Təhlükəsizlik Şurası Ermanstanın qoşunlarının işğal edilmiş ərazilərindən dördən, tam və qeyd-şərtləşmiş çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamalar kağız üzərində qalib. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamaları uzun illər ərzində icra edilir. Onların yerinə yetirilmə mexanizm ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmadıqdan. İsləm Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərakatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazisi bütövülüyü bütün dünyaya tərəfindən təmir. Bizim ərazisi bütövülüyü barpa edilməlidir və münasibət beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamaları və Həlsinkin Yekun Aktının osəsan həll edilməlidir.

Bu böyük problemi və humanitar fəlakətə baxmamayaq. Azərbaycan müasir ölkəyə çevrili bilib. Bizim fəsal xarici siyasetimiz var. İqtisadi siyasetimiz ölkə əhalişinin yaşayış səviyyəsinin yaşlaşdırılmasına imkan yaradır. Xarici siyaset sahəsində Azərbaycan etibarlı tərəfdəndir. Bir İsləm Əməkdaşlığı Təşkilatının fəsal üzüvü. Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdəşlik haqqında sonadər qəbul edilib. Qeyd etdiyim kimi, "Bakı Prosesi" Avropanı ilə müsləmən dünyası arasında körpüllərin qurulması baxımdan bizim təmənzimizdir.

Yəni bizim xarici siyaseti gündəliyimiz əməkdaşlığın, tərəfdəşliğin gücləndirilməsi və qarşılıqlı fayda üzərindən qurulub. Bizim xarici siyasetimiz biza əhəmiyyətli beynəlxalq əməkdaşlıqları təşviq etmək imkanı yaradır. Müxtəlif ölkələr və tərəfdəşlər yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünşəz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə səyənək. Qoşunlarımız və tərəfdəşlərimizlə birlikdə bax şəxsləndirilimiş neft-qaz kamərləri vəsaitilsiz Xəzər dənizini Qara dənizlə və Xozarı Aralıq dənizi ilə birləşdirə bilər. Bu iş bizim, qoşunlarımızın və dunyanın bir sira ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Çənub Qaz Döhlüzinin həyatə keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyatə keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanañmaq imkan yaradır.

Son 15 ildə bizim iqtisadiyyatımız on sırtə inkişaf edən iqtisadiyyatlar sırasında olmuşdur. Biz mühüm işlətlərlə həyatə keçirmişik ki, bu da biza ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərməya cəlb etmək imkanı yaradır. Dünən Yaxınqıza sonuncu "Doing Business" hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qorralışır. Ölkədə xarici sərməyələr üçün münbüt biznes mühiti mövcuddur.

Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. Bu borc onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulümuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şəxsləndirilməsi, yoxsulluq və işsizliyin

tamamilə aradan qaldırılması üzərində çalışınq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünkü bizim iqtisadi inkişafımız insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşıyordı. Bu gün isə bu göstərici 5-6 faiz səviyyəsindədir.

Yoxsulluq, işsizlik, sosial bərabərsizlik və savadsızlıq radikalizmin və ekstremizmin mənbələrindəndir. Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdəsdir. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdəş müsəlman dövlətlərinin mədəniyyətini oks etdirən coxsayılı sərgi və təqdimatlar keçiririk.

Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi naqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız naqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havani dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir naqliyyat infrastrukturunu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirir. Yaxın qonşularımız və digər tərəfdəşlərimizlə six əməkdaşlıq olmasayı, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdəşlər tələb olunur. Naqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırılmış bilən vəziyyət yaradır ki, bundan ölkələr birgə faydalananır. Bizim siyasetimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir. Enerji təhlükəsizliyi ilə bağlı siyasetimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımı balansı tapmağa çalışıq. Burada har bir tərəf fayda götürməsə, uğurdan səhbət gedə bilməz. Biz hər zaman tərəfdəşlərimizin ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.

Azərbaycan, həmçinin, Şimal-Cənub naqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız, Şərqdən-Qırba, Şimaldan-Cənuba gedən naqliyyat marşrutlarının ölkəmizin orazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduğum. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıyla bilər. Biz naqliyyat infrastrukturuna – dəniz-limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmaya yatırıdık. Beləliklə, bu gün coğrafi və naqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdəşlərinə çoxlu imkanlar təklif edir.

Əziz dostlar, Azərbaycanda keçirilən bugünkü Forum əlamətdar hadisədir. Bir daha bu Forumda iştirak edən bütün tərəfdəşlər, tərəfdəş təşkilatlar, ziyyahilar, alimlər, siyasetçilər, ictimai xadimlər, QHT və media nümayəndələrinə minnətdarlığını bildirirəm. Əminəm ki, müzakirələr səmərəli olacaq, bunun nəticəsində müvafiq tövsiyələr veriləcək və ölkələrin göləcəyi, həm də regional inkişafla bağlı qərar qəbul edən şəxslər bizim tövsiyələrimizi nəzərə alacaq, beləliklə, dünya daha sabit və təhlükəsiz olacaq.

Çox sağ olun!